

Kartın növü	Visa Virtual [1]	Əmək haqqı və pensiya kartları	Sosial yardım kartları	Maestro / Visa Electron	Mastercard Standard / Visa Classic	Visa Business	Visa Business Gold	Mastercard Gold / Visa Gold	Mastercard Platinum / Visa Platinum	Visa Infinite / Mastercard World Elite	
əsas kart üzrə illik xidmət haqqı											
1 illik	n/a	müqaviləyə əsasən		8	15	20	40	40	50	300	
2 illik	n/a	müqaviləyə əsasən		12	20	30	60	60	80	500	
3 illik	n/a	müqaviləyə əsasən		15	25	40	80	80	100	600	
əlavə kart üzrə illik xidmət haqqı											
1 illik	1	n/a		4	8	10	20	20	25	150	
2 illik	n/a	n/a		6	10	15	30	30	40	250	
3 illik	n/a	n/a		8	12	20	40	40	50	300	
digər xidmət haqları											
İstifadəyə yararsız, itirilmiş, oğurlanmış kartın yenisi ilə əvəz edilməsi [2]	n/a	müqaviləyə əsasən		5	10	müqaviləyə əsasən		20	haqq tutulmadan		
Kartın təcili hazırlanması üçün əlavə xidmət haqqı	n/a	n/a		Bakı filialları - 10 AZN, region filialları - 15 AZN [3]						haqq tutulmadan	
Kartın bir filialdan digər filiala çatdırılması	n/a	10 AZN									
Unudulmuş, itirilmiş PİN kodun yenisi ilə əvəz edilməsi	n/a	1.00 AZN/USD/EUR									
"BirBank" xidmətinə qoşulma	haqq tutulmadan										
"SMS İfo" xidmətinə qoşulma	hər SMS 0.10 AZN										
"SMS Banking" xidmətinə qoşulma	Seçim 1: hər SMS 0.10 AZN				Seçim 2: illik 5 AZN			haqq tutulmadan			
"Emergency Cash Disbursement" (24 saat ərzində Kart itirildikdə və ya oğurlandıqda kartsız nağd vəsaitin alınması)	n/a				Master Card - 100 EUR/ VISA - 180 USD [4]						
Ödənişlərə əsassız etiraza görə tutulan xidmət haqqı	10										
Bloklanmış PİN -in açılması	n/a	2									
Bağlanmış hesabların əməliyyat sistemində saxlanması [5]	aylıq 1.00 AZN										
nağd vəsaitin çıxarılması üzrə komissiyon haqları											
Kapital Bankın ATM və ofislərindən	n/a	0%		1% (min 1.00 AZN/USD/EUR)							
Digər bankların ATM-lərindən	n/a	1,5% (min 3.50 AZN/USD/EUR)									
Ölkə daxilində digər bankların ofislərindən	n/a	1,5% (min 5.00 AZN/USD/EUR)									
Ölkə xaricində bankların ofislərindən	n/a	1,5% (min 7.50 AZN/USD/ EUR)									

Kartın növü		Visa Virtual [1]	Əmək haqqı və pensiya kartları	Sosial yardım kartları	Maestro / Visa Electron	Mastercard Standard / Visa Classic	Visa Business	Visa Business Gold	Mastercard Gold / Visa Gold	Mastercard Platinum / Visa Platinum	Visa Infinite / Mastercard World Elite
digər əməliyyatlar üzrə komisiyon haqları											
Alış-veriş əməliyyatları üzrə		0%									
Ölkə daxilində və xaricində "unique" tipli əməliyyatlar üzrə (mərc oyunları)		3% (min 5.00 AZN/USD/EUR)									
Cash-by-Code [6]		1% (min 1.00 AZN)			n/a		1% (min 1.00 AZN)				
Kapital Banka məxsus ATM vasitəsilə vəsaitin bir kartdan digər karta köçürülməsi (kartdankarta)	Kapital Banka məxsus kartlara vəsaitin köçürülməsi	0,2% (min 0.50 AZN/USD/EUR)									
	Rezident banklara məxsus kartlara vəsaitin köçürülməsi	0.5% (min. 1,50 AZN/USD/EUR)									
	Qeyri-rezident banklara məxsus kartlara vəsaitin köçürülməsi	1,5% (min. 3 AZN/USD/EUR)									
	Vəsaitin alınması [7]	0%	1% (min 1.00 AZN/USD/EUR)	n/a				0%			
Kapital Bankın ofisleri, Cash-in tipli ATM və ödəniş terminalları vasitəsilə karta vəsaitin mədaxil edilməsi [7]		0%	1% (min 1.00 AZN/USD/EUR)	n/a				0%			
Azərbaycan ərazisində POS-terminal vasitəsilə həyata keçirilən vergi və gömrük ödənişləri üzrə		0,2% (min 0,50 AZN)									
Azərbaycan ərazisində POS-terminal vasitəsilə həyata keçirilən inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə		0,5% (min 0,30 AZN)									
www.apus.az internet saytı (KÖMİS sistemi) vasitəsilə aparılan vergi, gömrük, inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə		0,15% (min 0,40 AZN, maks 15.00 AZN)									
Konvertasiya üzrə faiz	* AZN ödəniş kartı hesabları ilə xarici valyutada aparılan məxaric əməliyyatları (alış-veriş, nağdlaşdırma, card to card və s.)	Bankın Ödəniş kartları üzrə satış məzənnəsi									
	* AZN ödəniş kartı hesabları ilə xarici valyuta aparılan mədaxil əməliyyatları (Cash in və s.)	Bankın Ödəniş kartları üzrə alış məzənnəsi									
	* USD/EUR ödəniş kartı hesabları ilə AZN valyutasında aparılan məxaric əməliyyatları (alış-veriş, nağdlaşdırma, card to card və s.)	Bankın Ödəniş kartları üzrə alış məzənnəsi									
	* USD/EUR ödəniş kartı hesabları ilə AZN valyutasında aparılan mədaxil əməliyyatlar (Cash in və s.)	Bankın Ödəniş kartları üzrə satış məzənnəsi									
	* USD/EUR ödəniş kartı hesabları digər xarici valyutalarda keçən əməliyyatlar	Beynəlxalq ödəniş sistemlərinin məzənnəsi + 0,5%									

Trio kartların növü [8]	Visa Gold Trio			Visa Platinum Trio			Visa Infinite Trio		
	Seçim 1: X/h	Seçim 2: X/h	İlkin mədaxil	Seçim 1: X/h	Seçim 2: X/h	İlkin mədaxil	Seçim 1: X/h	Seçim 2: X/h	İlkin mədaxil
1 illik	45	15	500 AZN ekv.	60	20	2500 AZN ekv.	350	100	10000 AZN ekv.
2 illik	65	20	800 AZN ekv.	90	30	3000 AZN ekv.	550	150	15000 AZN ekv.
3 illik	85	25	1000 AZN ekv.	110	40	3500 AZN ekv.	650	200	20000 AZN ekv.
Trio kartlarda istifadəyə yararsız, itirilmiş, oğurlanmış kartın yenisi ilə əvəz edilməsi [2]	30 AZN						haqq tutulmadan		
Trio kartlarda unudulmuş, itirilmiş PİN kodun yenisi ilə əvəz edilməsi	haqq tutulmadan								
Trio kart daxilindəki hesablar arasında Card to Card	haqq tutulmadan								

[1] Bu kart Birbank xidməti vasitəsilə max. 6 ay müddətinə sifariş edilir. Bu halda fiziki olaraq plastik kart çap edilmir, yalnız kartın məlumatları elektron formada müştəriyə təqdim edilir.

[2] Yeni ödəniş kartı dəyişdirilən köhnə kartın istifadə müddətinə uyğun buraxılır.

[3] Bakı filialları, Abşeron, Qaradağ, Sumqayıt və Qubadlı filiallarında saat 12:30-a kimi sifariş edilən kartlar həmin gün, saat 12:30-dan sonra sifariş edilən kartlar növbəti gün çatdırılır.

Region filialları (Mingəçevir, Şirvan, Qəbələ, İsmayıllı, Şamaxı, Şəki, Gəncə, Goranboy, Kəpəz, Göygöl, Tovuz, Şəmkir, Quba, Xaçmaz, Biləsuvar, Lənkəran, Cəlilabad, Masallı, İmişli, Salyan) ən gec növbəti gün çatdırılır.

[4] Ödəniş sistemlərinin qaydalarına əsasən müvafiq xidmət üzrə müştəriyə təqdim edilə biləcək vəsaitin maksimal məbləği 5000 USD və ya ona bərabər ekvivalent təşkil edir.

[5] Bir ildən artıq aktiv kartı olmayan hesablar bağlı sayılır.

[6] Cash-by-Code xidməti vasitəsilə bir dəfəyə minimum 10 AZN, maksimum 1000 AZN olmaqla gün ərzində maksimum 1000 AZN vəsait köçürülə bilər.

[7] Kütləvi layihələr çərçivəsində sifariş olunmuş (əmək haqqı, aqro, məşğulluq, pensiya, qaçqınlara və köçkünlərə vahid aylıq müavinətin ödənilməsi üçün sifariş olunan kartlar) və əmanət faizinin alınması üçün verilən kartlara bağlı Virtual kartlara əlavə vəsaitlərin mədaxili zamanı 1% min. 1 AZN/USD/EUR komissiya tutulur.

[8] Trio kartlar üzrə qeyd olunmayan bütün tariflər digər debet kartların tarifləri ilə eynidir.